

Bütün məlumatlar 30 İyun 2011-ci il tarixinədir

KAPİTAL VƏSAİTLƏRİ	
1	2
1. I dərəcəli kapital	132,283.87
a) Adi səhmlər (tam ödənilmiş paylar)	123,474.70
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	
d) Bölüşdürülməmiş xalis mənfəət (zərərlər), cəmi	8,809.17
d1) əvvəlki illərin mənfəəti (zərəri)	8,809.17
d2) (çıx) cari ilin zərəri	-
d3) kapital ehtiyatları (fondlar)	-
e) Xüsusi subordinasiya borc öhdəlikləri	
2. I dərəcəli kapitaldan tutulmalar	1,761.46
a) Qeyri-maddi aktivlər	1,761.46
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2)	130,522.41
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	5,808.37
a) Cari ilin mənfəəti	1,985.23
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	3,823.14
c) Kapitalın digər komponentləri	-
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	
c2) subordinasiya borc öhdəlikləri	
d) Digər vəsaitlər	
5. Məcmu kapital (3+4)	136,330.78
6. Məcmu kapitaldan tutulmalar :	-
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	-
b) Bütün digər investisiyalar (xalis)	-
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	136,330.78
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, E sətirindən)	305,851.05

1	Fakt 3
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	42.68%
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	44.57%

Kredit riski barədə məlumatlar		
	Məbləğ	Kredit portfelində xüsusi çəkisi
Vaxtı keçmiş kreditlər	31652	16.52%
Qeyri-standart kreditlər cəmi:	28132.97	14.68%
Qeyri-qənaətbəxş	16292.77	8.50%
Təhlükəli	11530.54	6.02%
Ümitsiz	309.66	0.16%
Kreditlər üzrə yaradılmış ehtiyatlar, cəmi:	16,882.96	8.81%
adi	4,767.15	2.49%
məqsədli	12,115.82	6.32%

BANKIN İRİ KREDİT TƏLƏBLƏRİ		
	Məbləğ	Məcmu kapitala nisbəti
İri kredit tələblərinin cəmi:	99312.79	72.85%

BANKIN VALYUTA MÖVQEYİ BARƏDƏ MƏLUMAT		
Sərbəst dönerli valyuta üzrə məcmu açıq valyuta mövqeyi	maks. 20%	14.83%
Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi	maks. 15%	0.05%

(min manatla)

Balansdankənar öhdəliklər	
Öhdəliklər	Cəmi
1. Kredit alətləri, cəmi	14,355.32
a) Kredit öhdəlikləri	1106.55
b) İstifadə olunmamış kredit xətləri	13248.77
2. Qarantiyalar və bu qəbildən olan öhdəliklər, cəmi	23,540.29
a) Qarantiyalar	23540.29
3. Akkreditivlər, cəmi	8,172.35
a) "Standby" akkreditivlər	2630.06
b) Sənədli akkreditivlər	5542.29